



Xanmlarn arab geyinmsi vacib yoxsa msthbdır - lahiyyat il msahib

rtnmk (hicab geymk) Uca v Qdrtli Allah, hminin Onun Peymbrin (s.a.v.) itat demkdir

Arannews-Uca Allah zn v Rsuluna (s.a.v.) itat etmyi hamya buyurmudur: «Allah v Peymbri bir ii hkm etdiyi zaman he bir mmin kiiy v qadna z ilrind baqa yol semk (ayr cr hrkt etmk) yaramaz. Allah v Onun Peymbrin asi olan ks, bhsiz ki, haqq yolundan aq-aydn azmdır» (I-hzab, 36).

Uca v Qdrtli Allah deyib: «Amma xeyr! (Ya Mhmmid!) Snin Allahna and olsun ki, onlar z aralarnda ba vern ixtilaflarda sni hakim (mnsf) tyin etmyinc v verdiyin hkmlr gr zlrind bir sxnt duymadan sn tam bir itatl boyun ymyinc (hqiqi surtd) iman gtirmi olmazlar» (n-Nisa, 65).

Uca Allah qadnlara hicab geymyi mr edib: «Mmin qadnlara de ki, gzlrini haram buyrulmu eylrdn evirsinlr (namhrm baxmasnlar), ayb yerlirini (zinadan) qorusunlar (v ya rtl saxlasnlar): z-zlynd grnn (I, z) istisna olmaqla, zintlrini (zint yerli olan boyun, boaz, qol, .ayaq v s. namhrm) gstrmsinlr; ba rtklirini yaxalarnn stn ksinlr...» (n-Nur, 31)

Uca Allah hminin deyib: «Evlinizd qrar tutun. Ikin Cahiliyyt dvrndki kimi aq- saq olmayn .((Br-bzyinizi taxaraq evdn xb znz, gzlliyinizi yad kiilr gstrmyin!) (I-hzab, 33)

Allah tala deyib: «...Onlardan (Peymbrin zvclrindn) bir ey soruduqda, prd arxasndan .(soruun. Bu hm sizin, hm d onlarn rklin daha ox tmizlik bx edr...)» (I-hzab, 53)

Qadir Allah hminin deyib: «Ya Peymbr! Zvclrin, qzlarna v mminlrin vrtlrin de ki, (cariylr .oxamasnlar dey

Yuxarda qeyd edilnldn yqjin ki, bugnki mvzumuzun ndn bhs edcyini anladnz. Hicab haqqnda danacayq. Onun gzlliyindn danacayq. O gzllik ki, btn msbt chtlri z zrind cmlyir. Bs grsn kamil hicab ndir? Hicabl xanm nec geyinmlidir? Bu kimi suallarmz Hdf14.az .olaraq ilahiyyat hac Aa Nuriy nvanladq

Red: Hac, Quranda olan hicab aysi il bal n dey bilrsiniz? Xsusil son zamanlar xanmlar br- ?bzkl hicablardan istifad edirlr. Onlarn bzi nqsanlarn zlrin nec gstrmk olar Bismillahir Rhmanir Rhim. Qadnlarn xsusi geyimi haqqnda Allat(c.c) Peymbrimiz" buyurur ki, rtnmlidirlr. Yni llri bily qdr, ayaqlar topua qdr v bir d boaza qdr bdnlrini rtmnidirlr. Balarnn sa grnmmlidir. Buna hicab deyilir. Allah Quranda xanmlara mxsus, xanmlar n geyim qaydalar v geyim formalar myyn edibdir. Bu Islamn qanunlardr ki, buna riayt olunmaldr. Azrbaycanda tarixn hicab olub. Yni hicab tk Islamda olmayb. Islamdan qabaqli

Xristianlq dinlindh d olub Quranda hicab tam tfrrat il verilib. Azrbaycanda da xalqmz ta qdimdn din, mdniyytin bal olan bir xalq olub. Son dvrlr communist vaxt bir qdr hicab leyhin tbliat, tviqat aparl. Amma hmin dvrd d hicabn qoruyub saxlayanlar olub. Mstqillik dvrndn sonra Azrbaycanda hicaba riayt olunub. Bu el bir eydirki mcburiyytl olmaz yalnz knll kild insanlar bunu etsinlr. . Grk , drk etsinlt hicab. Hicabn mahiyytini bilsinlr . nki .qadnlar z zintlrinancaq mhrlrin gstr bilrlr , namhrm gstrimmmlidir

Namhrm bu sbbdn gstrilmmlidir ki, insanlar gnaha drlr, pozunluqlar yaranr. Azrbaycanda da son vaxtlar hicabn inkiaf yaxdr, yax sviyyd hicab inkiaf edir. Indi bzn d deyirlr aksesuar kimi d istifad olunur. Hr halda hicaba riayt olunursa, gzlliyin n qdr diqqt yetirils, sas hicabn mahiyytidir. sas hicab drk etmkdir. sas Quranda yazlan Hicabn mahiyytidir. Ibt xanmlar gzlliyi, br-bzyi sevdiklri kimi, mmknldr ki, hicablarma bzk vuralar. Mn bel drk

edirm ki, bzn ziyan yoxdur. Amma hicaba grk dzgn riayt oluna. Islam xanmlarn bzyin he bir mhdudiyet qoymur. Ona gr d hicaba riayt olunanda bir nv insanlarn xlaq, mdniyyeti, .mrifti olur v xanmlarn bir nv toxunulmazl hesab olunur hicab

.Hicaba riayt edn xanmlar ox srbstdirlr v onlar cmiyyet, ictimaiyyet iind toxunulmazdlar Onu ki, Allah buyurub onun hm dnya, hm d Axirt n xeyri var. Hicaba riayt edn xanmlarn bu dnyada miniyeti toxunulmazlq, Axirtd is Allah trfindn hicaba riayt edn xanmlarn mkafat var. Quranda gln mr n sas Peymbrin(s.a.s) pak hli-Beyti riayt ediblr. Mxsusnd Xanm Zhra (s.), Xanm Zeynb (s.) hicab tarixd yazlm v ictimaiyyet atdrldmr. Htta bel bir islami ar da var ki, xanmlar n zintlrin n yaxs hifz etmkdir hicab. Yni ki, hicabn qorunmas onlarn zintidir. Qadn hicabsz olsa, namhrm grns el bilinki aq bir xzinni aq saxlasan o xzinni hr ks ourlaya bilr. Hicabl xanmlarn trbiy etdiyi vladlar hm milli mentalitetimiz, hm d dinimiz ox uyundur. Hesab edirm ki, Azrbaycanda hicaba riayt olunmas glckd xlaql, ox gzl mdni milltin yetimsin sbb olacaq. Ibtt Azrbaycanda riayt etmynlr d var. Amma burda mcburiyyet yoxdur. Sadc hicabn mahiyytini hr bir valideyin-ana qzna, glnin atdrmaldr v mahiyytini drk edndn sonra hr hans bir xanm gr hivabn mahiyytini drk edirs, hicab he vaxt onun lindn almaq mmkn deyil. Hicaba riayt olunmas bizim milli tariximizi qorumaq v dinimiz xidmt demkdir. Ona gr d hesab edirm ki, bu haqqda ox danlmal, tbliatlar aparlmaldr. Ictimaiyyet bundan xbr tutmaldr. midvaram ki, Azrbaycanda yaxn glckd cmiyyitimiz tam hicaba riayt ednlrdn olacaq. Kims d sahd xidmt gstrir Allah ondan raz olsun. Gnc nsin, cavanlarmzn ."trbiysind byk rollar var

Red: Bzkli deyrkn tk rngi nzrd tutmuram. El xanmlar var ki, ox clbedici grsnirlr, msln zlni .blli edn dar geyimlrdn istifad edirlr? Bu msly d fikirlriniz maraql olar

Hicaba riayt etmk tkc salar rtmkdn, ba balamaqdan ibart deyil. Xanmn knardan" bdn quruluu hiss olunmamaldr. gr beldirs, bu hicaba riaytsizlikdir. Hicab qaydalarnn pozulmas demkdir, bu yol verilmzdir. gr ban balayb digr zalarn bildirck paltar geyinirsns, bdn quruluunu namhrm gstrirsns, onda bunun faydas n oldu. Hicaba riayt olunursa, tam ."riayt olunmaldr

Hac, son olaraq arab haqqnda bir sualm var. ox vaxt arabl xanmlar, i n mracit edrkn problem yaayrlar. Srf arabl olduu n rhbrlik i gtrmr. mumilikd arab vacibdir yoxsa ?msthbdir

arab vacib hkmnd deyil. Xanm hicaba riayt edirs v ynindki paltar onun bdn" quruluunu balayrsa kifaytdir. Xanmn geyimi bdninin quruluunu bildirmirs, o arabsz da ."kein bilr

Hazrlad: Xatun Etibarqz
Hdf14.az n